

Avropanın siyasi təxribat və pozuculuq ünvani

Avropa Parlamenti öz riyakar əməlləri ilə regionda sülhə qarşı çıxan Hayastanın müdafiəsinə qalxıb

Avropa Parlamenti Azərbaycan əleyhinə riyakarlığını davam etdirir. Bu qurum ölkəmizə qarşı saysız-hesabsız qərəzli və böhtan xarakterli qətnamələri ilə Azərbaycana qara yaxmaq üçün məkrili cəhdələr edir. AP-nin qeyri-obyektiv qətnamələri revanşist qüvvələri stimullaşdırır, Hayastanın 30 illik işğal dövründə Azərbaycanın mədəni irlsinə qarşı törətdiyi vandalizmi tamamilə inkar edir. Lakin AP unudur ki, belə riyakar əməllərini davam etdirməklə Hayastanın könlünü xoş etsə də, özünü nüfuzdan salır və ciddi bir qurum kimi əhəmiyyətini itirir. AP-nin bir çox deputati islamofob, Azərbaycanofob, türkofob mövqeləri ilə fərqlənir.



Erməni zəhniyyətli qaragürüh
AP-ni çirkəba bulasdırıb

Milli Məclisin Əmək və sosial siyaset komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib ki, son vaxtlar bəzi beynəlxalq təşkilatlar Azərbaycanla bağlı qərəzli və ədalətsiz sənədlər qəbul edirlər: "Əslində, açıq-aşkar erməni-pərəstliyi özündə əks etdirən bu sənədlərin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur və onlar bir parça kağız kimi arxivin toz basmış fayllarında qalacaqlar. Bu təşkilatların belə ermənipərəst mövqeyi isə ilk dəfə deyil. Xalqımız Qarabağ torpaqlarının erməni işgalində qaldığı otuz il ərzində Avropa Parlamentinin, AŞ PA-nın, eləcə də bəzi beynəlxalq təşkilatların təcavüzkar Ermənistandan mənafeyinə xidmət edən və Azərbaycana qarşı şər və böhtan xarakterli sənədlər qəbul etdiyini heç vaxt unutmayacaq. Şükürlər olsun ki, həmin sənədlər çöpxanalarla tullandı və Azərbaycan xalqının qəhrəman oğulları, ordumuz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edərək ədaleti bərpa etdi".

M.İbrahimqızı bildirib ki, Avropa Parlamentinin erməni zəhniyyətli bir qrup siyasetçisi hesab edir ki, çirkəb içərisində olduqlarından heç kəsin xəbəri yoxdur: "Lakin hər kəs bilir ki, Avropa Parlamentinin yunan əsilli vitse-prezidentinə və bir qrup deputatına böyük rüşvət və korrupsiya əməllərinə görə cinayət işi açılıb. Bu günlərdə Avropanın ən nüfuzlu mətbə organlarından biri olan "Şpigel"də Avropa Parlamentinin prezidenti Roberta Met-solanın və onunla bərabər adları qeyd edilmiş 700-dən çox parlamentarının rüşvət əməlləri ilə bağlı geniş araşdırma yazısı dərc olunub. Araşdırma-



ya görə, onlara müxtəlif vaxtlarda təqdim edilən çox bahalı hədiyyələrin mütləq əksoriyyəti qanunvericiliyə əsasən mütləq deklorasiya olunmalıdır. AP-də belə problemlər çoxdur. Bununla belə, həmin təşkilatlar Azərbaycan kimi müstəqil siyaset yürüdən, xalqının milli maraq və mənafeyinə xidmət edən dövlətləri qəbul edə bilmirlər. Nəzərə almaq lazımdır ki, Avropa strukturlarının əsas idarəedici ölkələri Fransa kimi imperialist dövlətlərdir. Sərr deyil ki, Fransa onilliklər boyu işğal siyaseti yürüdüb, Afrikanın bir sıra ölkələrinin və ada dövlətlərinin milli sərvətlərini tala'yıb. Çox təəssüf ki, bu siyaset hələ də davam etdirilir".

Ölkəmizi ittiham etməyə heç kimin haqqı yoxdur

Milli Məclisin deputati Bəhrəz Məhərrəmov deyib ki, Avropa Parlamentindən ölkəmizə qarşı yönəlmış hücumları Azərbaycanın uğur indikatoru hesab etmək olar: "Güç və imkanlarımız artdıqca Avroparlament ləyqətsiz və qərəzli davranışlarını intensivləşdirir. Ona görə də hazırda guya Azərbaycanın Hayastana "hərbi təcavüz etməsi" və Laçın yolunun "blokada"da olması kimi iddiaların əks olunduğu daha bir qərəzli qətnamə də gündəmdədir. Lakin altıncı çəğiriş Milli Məclisin ilk iclasında çıxışı zamanı Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, "onların da qətnamələri bizim üçün tamamilə əhəmiyyətsizdir". Dövlətimizin başçısı bu mövqeyində kifayət qədər haqlıdır, çünkü faktiki olaraq Fransadan və Hayastandan Avropa Parlamentinə daxil olan bütün donoslardan bəyanat və qətnamə adı altında rəsmi sənəd kimi qəbul olunur".

Deputatin sözlərinə görə, 30 il ərzində Hayastanın işğal

siyasəti, eləcə də işğal bölgəsində ekosid, urbisd və digər mühərribə cinayətləri davam edərkən AP bir dəfə də olsun məsələyə münasibət bildirməyib: "Bu dövr ərzində Avroparlament guya diqqətini daha çox Azərbaycanda "insan haqları, söz azadlığı" kimi məsələlərə və xəyalı hüquq pozuntularına yönəldib. Bir milyondan çox azərbaycanlılarının etnik təmizləməyə məruz qalması, yurd-yuvasından didərgin düşməsi barədə reallıqlara gələndə isə iyrənc formada susub. Yəni bu qurum bütün fealiyyəti ilə bizə düşmən mövqədə dayanıb, anti-Azərbaycan rüaporuna çevrilib və bu gün də ölkəmizlə bağlı qərəzli gündəm formalasdırmaqla məşğuldur. Avroparlamentin, ümumiyyətlə, kimisə nədəsə ittiham etməyə, yaxud fealiyyətinə qiymət verməyə haqqı yoxdur. Üstəlik, bu qurum özü korrupsiya çirkəbi içinde batır. Yunanistandan olan vitse-prezident Eva Kailinin milyonlarla dollar korrupsiya cinayətində ittiham olunması, erməni milyarder Kaspar Karapetyanın AP-nin bir sıra deputatlarını muzdlu təbligat maşını kimi kirayələməsi AP-nin nüfuzuna və statusuna kölgə salır".

B.Məhərrəmov bildirib ki, yaramaz fealiyyətinin nəticəsində fikir, vicdan, söz və ifadə azadlıqları ənənəvi Qərb dəyərləri olmaqdan çıxıb və siyasi vasitəyə çevrilib: "Lakin bu qərəz Azərbaycan-Avropa münasibətlərinə faktiki təsir göstərmir, ticarətimizin azı 40 faizi Avropa İttifaqı ilə aparılır. Avropa İttifaqından 1700-dən çox şirkət Azərbaycanda fealiyyət göstərir. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə birgə mətbuat konfransında da ifadə etdiyi kimi, "Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdəş hesab edir". Habelə Azərbaycan Cənubi və Mərkəzi Avropa ölkələrinin enerji, dəyəri ilə milli təhlükəsizliyində söz sahibidir. Yəni son nəticədə uduzan yenə də Avropa Parlamentidir. Azərbaycan özünün uğurlu inkişaf yolu ilə irəliləyir, aktiv xarici siyaset yürüdür, beynəlxalq təsisatlar çərçivəsində uğurlu əməkdaşlıqlar qurur. Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrliyi, o cümlədən Bakının Qoşulmama Hərəkatının Zirvə görüşünə və X Qlobal Baki Forumuna evsahibliyi etməsi, habelə ölkəmizə artan maraq Avroparlamentdə qəbul olunan qətnamələrin adı kağız parçasından başqa bir şey olmadığını göstərir".

**Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"**